

AECOM

**AZƏRBAYCANDA  
KORPORATİV SOSIAL  
MƏSULİYYƏT**

**AECOM üçün korporativ sosial məsuliyyət (KSM) anlayışı əmək qatqısı, maliyyə dəstəyi, həmçinin sosial və ictimai şəbəkələr vasitəsilə cəmiyyətə və ətraf mühitə fayda vermək üçün şirkətimizin və əmədaşlarımızın kollektiv surətdə enerji və səyləri deməkdir.**



KSM-də cari inkişaf istiqamətləri şirkətin öz biznesi, işçilərin cəlb olunması və əhali artımı və urbanizasiya məsələləri xüsusunda biznesin hər aspektində məsul davranış və artan şəffaflıq cəlb edir. Bu inkişaf istiqamətlərini nəzərə alaraq, bizim KSM cəhdlərimiz biz neçə strateji sahəyə yönəlmişdir:

- **Cəmiyyətin inkişafı:** yaşadığımız və işlədiyimiz mühitdə müsbət və maddi təsirlərə qatqısı olmaq və nəzərə çarpdırmaq üçün imkanları dəstəkləmək
- **Təhsil və Təlim:** assosiasiya tərəfindən maliyyələşdirilən tədbirlər və elmi görüşlərdə iştirak etməklə, təlim, təhsil, təqaüd və təcrübə proqramları vasitəsilə dünya səviyyəli mühəndislik və elmi bacarıqları yüksəltmək.

## ƏMƏKDAŞLARIMIZ

- “Umid Yeri” QHT Sığınacaq və Reabilitasiya Mərkəzi
- Azerbaijan University of Architecture and Construction Azərbaycan Memarlıq və İnşaat Universiteti
- ADA Universiteti
- ADA Fondu



## KSM TƏŞƏBBÜSLƏRİ ÜZRƏ NÜMUNƏLƏR

### Gənc mütəxəssis və məzunların inkişaf proqramı

Respublikanın aparıcı universitetləri və tələbə heyəti ilə daha yaxından işləməklə bakalavrlar arasında ən yaxşı tələbləri müəyyən etmək məqsədilə AECOM Azərbaycan bir il boyunca Gənc Mütəxəssis və Məzunların inkişaf proqramı yaratmışdır.

### Anlaşma Memorandumu

Komandamızın Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Anlaşma Memorandumu mövcuddur- belə ki, hər il təqribən 10-15 arası gənc tələbə yay təcrübə proqramlarında iştirak etmək və İnşaat, Layihələndirilmə və buna bənzər müvafiq bilik və təcrübəyə sahiblənmək üçün seçilir. Proqramda iştirak edən altıya yaxın tələbə işlə təmin olunmuşdur.

### Gənclərin İnkişaf Proqramı

Biz, eyni zamanda Amerika Ticarət Palatası vasitəsilə Gənclərin İnkişaf Proqramını dəstəkləyirik. AmCham təcrübə proqramlarında iştirak edən və nəticədə gənc mütəxəssis olaraq işə qəbul edilən tələbələrin siyahısını göndərir.

### Let's Wrap for a Cause

AECOM Azərbaycan eyni zamanda daxili və qlobal təşəbbüsümüz olaraq "Let's Wrap for a Cause" layihəsini də dəstəkləyir. Səksən beş əməkdaşımız "Umid Yeri" QHT Uşaq Sığınacaq və Reabilitasiya Mərkəzi üçün xeyli sayda isti paltar, yemək, uşaqlar üçün şirniyyat təmin etmişlər. AECOM könüllüləri hər ay uşaqlarla vaxt keçirtmək üçün sığınacağa üz tutur və onlara ingilis dili, musiqi, incəsənət və bu kimi bacarıqlarını inkişaf etdirməkdə köməklik göstərirlər.

### Kaledoniya Cəmiyyəti

Komandamız cari ilin iki əsas xeyriyyə tədbirində Kaledoniya Cəmiyyətinə köməklik göstərmişdir: St. Andrews Ball və Burns Supper tədbirləri. Kaledoniya Cəmiyyəti yarandığı gündən etibarən on il müddətinə 1 milyon ABŞ dolları pul yığmış və bütün pullar xeyriyyə məqsədilə istifadə olunmuşdur.

### ADA Fondu

AECOM bu il ADA Fonduna üzv olaraq daxil olmuşdur. Hər iki müəssisə yalnız bir məqsədə nail olmaq üçün çalışırlar: Azərbaycanda dünya səviyyəli elm müəssisəsinin əsasını qoymaq.

